

**Abbaslı, Həsənov, Bayramlı, Hacıyev və Məcidi Azərbaycanca qarşı,  
(ərizələr № 5417/13, və 4 digərləri**

**Qərarlar 16 Fevral 2017**

Ərizəçilər Tural Abbaslı, Babək Həsənov, Gözəl Bayramlı, Cəmil Hacıyev və Məhəmməd Məcidi Azərbaycan vətəndaşlarıdır və müvafiq olaraq 1982, 1973, 1962, 1977 və 1973-cü illərdə anadan olan ərizəçilər Bakıda yaşayırlar və müxtəlif müxalif siyasi partiyalarda və qruplarda fəaliyyət göstərirlər. İş ərizəçilərin icazəsiz olan dinc nümayişdə iştirak etdiklərinə görə həbs və məhkum olunmaları ilə bağlıdır.

Müxalifətin müxtəlif üzvlərindən ibarət təşkilatçılar 31 iyul 2010-cu, 17 aprel 2011-ci, 20 oktyabr 2012-ci, 17 noyabr 2012-ci, 26 yanvar 2013-cü, 10 mart 2013-cü və 6 may 2014-cü il tarixlərdə Bakıda nümayiş keçirtməyi planlaşdırırdılar və onlar bu barədə müvafiq orqan Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) xəbərdarlıq etmişdirlər. Lakin BŞİH sözügedən vaxtlarda təşkilatçıların nümayiş üçün nəzərdə tutduğu ərazilərin ictimai istirahət üçün təyin edildiyini və həmin yerlərdə nəqliyyatın sıxlığını əsas göstərərək nümayişin həmin ərazilərdə keçirilməyinə icazə verməkdən imtina etmiş və onlara Bakıdan kənarında yer təklif etmişdir. Buna baxmayaraq, nümayişlər keçirildi.

Ərizəçilər iddia etmişdirlər ki, nümayişlərin dinc olması nəzərdə tutulmuşdur və dinc bir şəkildə aparılmışdır. Ərizəçilər nümayişlərdə iştirak etmiş və nümayiş keçirilməyə başlandıqdan qısa müddət sonra polis bu nümayişi dağıtmağa başlamışdır və ərizəçilər müxtəlif polis bölmələrinə aparılmışdirlar və həmin bölmələrdə dindirilmişdirlər. Ərizəçilərin tutulduqları gün onlar barəsində inzibati xətalara dair protokol tərtib edilmişdir. Protokolda bilərəkdən polisin göstərişlərinə əməl etmədiklərinə görə ərizəçilər barəsində İnzibati Xətalər Məcəlləsinin 310.1-ci və qanunauyğun şəkildə təşkil edilməmiş nümayişlərdə iştirak etdiklərinə görə 298.2-ci maddələriylə inzibati icraata başlanılmışdır. Ərizəçilər iddia etmişlər ki, onlar heç vaxt inzibati xətalara dair protokolun surətlərini əldə etməyiblər. Polis nəzarətində olduqları vaxt onların vəkil yardımından istifadə hüquqları təmin edilməmişdir

Ərizəçilər iştirak etdikləri nümayişlərdə həbsə alındıqları gün və bəzilərinde bir gün sonra məhkəməyə gətirilmişdirlər. Ərizəçilər iddia etmişlər ki, məhkəmə iclası qısa olmuş, öz seçdikləri vəkil yardımından istifadə hüquqları təmin edilməmiş, məhkəmənin qapalı keçirilməsinə dair çıxarılmış qərarın olmamasına baxmayaraq, işlərin bəzilərinde ictimaiyyətin məhkəmə iclasında iştirakına icazə verilməmişdir. Dindirilmiş yeganə şahidlər polis əməkdaşları olmuşdurlar və hamısı ərizəçilərin qanunsuz nümayişdə iştirak etmələrinə dair ifadələr vermişdir. Məhkəmə ərizəçilərin qanunsuz nümayişdə iştirak etmələri qənaətinə gəlmiş və ərizəçilərdən Abbasova 20 oktyabr 2012-ci il tarixli qərarı ilə 10 gün, 7 may 2014-cü il tarixli qərarıyla isə 15 günlük inzibati həbs, Həsənova 17 noyabr 2012-ci il tarixli qərarıyla 7gün, 11 mart 2013-cü il tarixli qərarıyla 6 günlük inzibati həbs, Bayramlıya 11 aprel 2011-ci il tarixli qərarıyla 5 günlük inzibati həbs, 26 yanvar 2013-cü il tarixli qərarıyla isə 2000 AZN cərimə, Hacıyevə 17 noyabr 2012-ci il tarixli qərarıyla 5 günlük inzibati həbs, 26 yanvar 2013-cü il tarixli qərarıyla isə 500 AZN cərimə, Məcidliyə isə 31 iyul 2010-cu il tarixli və 11 mart 2013-cü il tarixli qərarları ilə 7 günlük inzibati həbs müəyyən etmişdir. Müxtəlif tarixlərdə ərizəçilər tərəfindən 1-ci instansiya məhkəmələrinin qərarlarından verilmiş apellyasiya şikayətləri rədd edilmiş və birinci instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılmışdır.

Ərizəçilər Konvensiyanın 11-ci maddəsinə ( sərbəst toplaşmaq və birləşmək azadlığı) və 10-cu maddəsinə (ifadə azadlığı) istinad edərək iştirak etdikləri nümayişin dağıdılması və nəticədə tutulma və həbsə alınmaları ilə bağlı şikayət etmişdirlər. Daha sonra 6-cı maddənin 1 və 3-cü bəndlərinə, (ədalətli məhkəmə araşdırması hüququ / öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta, imkana malik olmaq hüququ / özünün seçdiyi hüququ yardım almaq hüququ) və 5-ci maddənin 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən ( azadlıq və təhlükəsizlik hüququ) ərizəçilər barələrində olan inzibati icraatda ədalətli məhkəmə araşdırması hüququ pozulmuş və onların polis əməkdaşlarının tələbinə tabe olmadıqlarına görə həbs və məhkum edilmələri əsassız olmuşdur. Ərizəçilər iddia etmişlər ki, onlara qarşı irəli sürülmüş ittihamlar əsassızdır və polis məmurunun əmrinə tabesizlik göstərməmişlər.

**11-ci maddənin pozuntusu-** nümayişin dağıdılması və ərizəçilərin həbsi və məhkum olunması

**6-cı maddənin 1 və 3-cü paragraflarının pozuntusu-** bütün ərizəçilərə münasibətdə

**5-ci maddənin pozuntusu-** bütün ərizəçilərə münasibətdə

Ərizələr qalan hissədə təmin edilməsin

**Ədalətli kompensasiya: Abbaslıya 12 000 avro ( mənəvi zərər), 2000 avro (məhkəmə xərcləri və digər məsrəflər), Həsənova 12 000 avro (mənəvi zərər), 1150 avro (məhkəmə xərcləri və digər məsrəflər), Bayramlıya 12 000 avro (mənəvi zərər), 1900 avro (məhkəmə xərcləri və digər məsrəflər), Hacıyevə 12000 avro (mənəvi zərər), 470 avro (maddi zərər), 1150 avro (məhkəmə xərcləri və digər məsrəflər), Məcidliyə 10 000 avro (mənəvi zərər), 300 avro (məhkəmə xərcləri və digər məsrəflər).**